

Azərbaycanı ürəkdən sevən, onu müstəqil bir dövlət kimi görmək istəyən bir sığara böyük şəxsiyyətlərimiz, dövlət, mədəniyyət xadimlərimiz, milyonçularımız var ki, onların və övladlarının taleyi mühacirətə yazılib. Vaxtılı mühacirət etdikləri ölkələrdə həmin şəxsiyyətlərin davamçıları yaşayırlar.

Azərbaycan XX əsrde ikinci dəfə dövlət müstəqilliyini eldə etdiğindən sonra ölkəmizin görkəmli şəxsiyyətlərinin davamçıları ilə əlaqələr qurulmağa başladı.

Dövlətimiz 100-150 il bundan əvvəl müəyyən səbəblərdən ölkəmizdən gedən görkəmli azərbaycanlıların ailəsi, nəvə-nəticələri ilə əlaqələr yaradır, onları ölkəmizə dəvət edir. İndiyə qədər bir sıra görkəmli şəxsiyyətlərin xaricdə yaşayan övladları, nəvə və nəticələrinin ölkəmizə gəlməsi təmin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanın beynəlxalq aləmdə müstəqil dövlət kimi tanınmasında böyük xidmətləri olmuş şəxsiyyətlərdən biri - Ceyhun Hacıbəylinin Parisdə yaşayan varisleri - oğlu Timurçının həyat yoldaşı Paskal Hacıbəyli Buşə və oğlu Benjamin Hacıbəyli Bakıya gəldilər. Hacıbəylinin varisleri Bakıya Diasporla İş üzrə Dövlət Komitəsinin Cümhuriyyətin 100 illiyi ilə bağlı həyata keçirdiyi tədbirlər çərçivəsində gəlmişdilər. C.Hacıbəylinin varislərindən sonra isə görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Fransada yaşayan nəticəsi Alban Klod Bakıya geldi. Məşhur milyonçunun ikinci oğlu Sadixin nəvəsi olan A.Klod ilk dəfədir Azərbaycana səfər etmişdi.

Bu günlərdə isə görkəmli Azərbaycan yazıçısı və ictimai xadimi Cəlil Məmmədquluza-dənin nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislav Cavanşiri ilk dəfə Azərbaycana gəliblər. Fəxri Xiyabanda babaları C.Məmmədquluza-dənin və nənələri Həmidə Cavanşirinin məzarını ziyarət edən varisler C.Məmmədquluza-dənin ev muzeyinin təmirdən sonra açılışında iştirak ediblər.

Ekspertlər qeyd edirlər ki, dahi şəxsiyyətlərin şəcərəsinin açılışında da çox əhəmiyyətlidir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdürü, professor Buludxan Xəlilov "Bakı-Xəbər"ə bildirdi ki, əsası son illər

Müxtəlif xarici ölkələrdə yaşayış bu insanlar Azərbaycanın çox gözəl təbliğatçısı ola bilərlər. Azərbaycan dövləti görkəmli şəx-

qəller qurulması, vətəne dəvət edilməsi ənənəsinin formalasdırılması çox müsbət göstəricidir".

B.Xəlilov hesab edir

men indiyə qədər bilmirdim, babamı Azərbaycanda bu cür tanırıv və sevirlər, onun belə zəngin mənəvi irsi var, bu mənəvi irsi gördüm,

100-150 il əvvəl ölkədən getmiş məşhur azərbaycanlıların övladları yenidən Azərbaycana qayıdır

Buludxan Xəlilov: "Görkəmli şəxsiyyətlərimizin xaricdə yaşayan nəvə-nəticələrinin ölkəmizə dəvət edilməsi azərbaycançılıq ideologiyasının bərqərar olunmasında mühüm rol oynayır"



"...bu insanlar Azərbaycanın çox gözəl təbliğatçısı ola bilərlər"

Azərbaycana gəlməsi, doğma vətəni görməsi olduqca müsbət hal olmaqla yanaşı, həm də bir mənəvi məsələdir.

Azərbaycan dövləti görkəmli şəxsiyyətlərin şəcərə nümayəndələrini vətənə dəvət etməklə milli-mənəvi dəyərlər sisteminde yeni müsbət ənənənin meydana gəlməsinə şərait yaradır. Ekspertlər hesab edirlər ki, bu addım azərbaycançılıq məfkurəsinin, ideologiyasının təbliği baxımından da çox əhəmiyyətlidir.

qoyulan bu ənənənin böyük mənəvi, tarixi əhəmiyyəti var. "Azərbaycan müstəqillik eldə etdiğindən sonra, xüsusən də son dövrlər mühacirətdə yaşamış, burada ölkəmiz üçün faydalı işlər görmüş görkəmli şəxsiyyətlərin nəvə-nəticələrinin Azərbaycanla əlaqələrinin qurulması çox müsbət haldır. Əvvəla ona görə ki, biz onlar vasitəsilə də xaricdəki diaspor qurumlarımızın fəaliyyətini genişləndirə və gücləndirə bilərik.

siyyətlərimizin davamlılarının ölkəmizə gəlməsi, vətənimizi daha yaxından tanımış üçün böyük şərait yaradır. Onlar bura gələrkən həm babalarının mənəvi irsi ilə yaxından tanış olur, onun vasitəsilə də, bütövlükdə, Azərbaycanı daha yaxından tanırıv, mədəniyyəti, ədəbiyyatı, mənəvi dəyərlərini öyrənirler. Böyük şəxsiyyətlərin xaricdə yaşayan nəvə-nəticələrinin axtarılmasının tapılması, onlarla əla-

ki, mühacirətdə yaşayan digər görkəmli şəxsiyyətlərin də nəvə-nəticələrinin axtarışına başlanmalı və onlarla da əlaqələr yaradılmalıdır. "Bilirsiniz ki, bizim digər böyük şəxsiyyətlərimiz də var ki, onların da nəvə-nəticələri axtarılmalı, ölkəmizə dəvət edilməlidir. Mən çox məmənnun oldum ki, böyük ədibimiz Cəlil Məmmədquluza-dənin şəcərəsinin davamçıları Azərbaycana gəlib. Cəlil Məmmədquluza-dənin nəticəsi dedi ki,

qürur hissi duyдум. Cəlil Məmmədquluza-dənin də, digər dahi şəxsiyyətlərin də nəvə-nəticələri Azərbaycandan uzaqda yaşayırlar, onları və başqalarını da Azərbaycana bağlamaq lazımdır. Bilirsiniz ki, onlarla əlaqə qurmağa uzun illər Sovet imperiyası imkan verməyib, onlar bizdən uzaq salınıb, qohumları ilə əlaqələri kəsilib. Bu gün Azərbaycanın müstəqilliyi bizə şans verib ki, onlarla əlaqələr yaradıq".

B.Xəlilov qeyd etdi ki, C.Məmmədquluza-dənin şəcərə davamçılarını Bakıya AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli dəvət edib. Müsahibimiz bildirdi ki, vaxtılı o, C.Məmmədquluza-dənin nəticəsinin xaricdə yaşadığını deyirdi. "İsa müəllimin bu addımı alıqşalayıqdır.

Sevindirici haldır ki, görkəmli şəxsiyyətlərin irsini öyrənən alımlar həm də onların şəcərəsini axtarır təpər və onları Azərbaycana gətirirlər. Görkəmli şəxsiyyətlərimizin xaricdə yaşayan nəvə-nəticələrinin ölkəmizə dəvət edilməsi azərbaycançılıq ideologiyasının bərqərar olunmasında mühüm rol oynayır və bunu uğurlu dövlət siyaseti hesab edirəm, bu siyaseti alqışlayıram" - deyə B.Xəlilov qeyd etdi.

İradə SARIYEVA